

P R E S S R E L İ Z



Bakı, 14 Noyabr

IMS, RATİ, MEMO 98 və Naxçıvan DQİRM Azərbaycanda media plüralizminin inkişafı üçün layihəyə başlayır

14 noyabr, Bakı Beynəlxalq media inkişafı təşkilatı Beynəlxalq Mediaya Dəstək (IMS) Azərbaycan mediasında peşəkarlıq və etik standartların yaxşılaşdırılması məqsədilə yeni layihəyə start verir.

“Efir məkanında dəyişiklik- Azərbaycan mediasında plüralizmin monitorinqi və təşviqi” adlanan və Avropa Birliyi tərəfindən dəstəklənən layihə, Azərbaycanda media monitorinqi təcrübəsini gücləndirəcək və ölkənin media sferasında mühüm dəyişikliklər üçün ictimai vəkillik səylərini artıracaq. Layihə Azərbaycan QHT-ləri olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ), Naxçıvan Demokratiya və QHT İnkişaf Resurs Mərkəzi və Slovakiya təşkilatı olan MEMO 98 ilə əməkdaşlıq şəraitində həyata keçirəcək.

Bu layihə RATİ-nin bundan əvvəl Avropa Birliyinin maliyyə dəstəyi ilə MEMO 98 təşkilatı ilə birgə uğurla həyata keçirdiyi “Azad Dalğalar” layihəsinin davamıdır.

“Azad Dalğalar” layihəsi Azərbaycan milli telekanallarında təqdim olunan xəbərlərin ideya plüralizmini, dəqiqliyini və balanslılığını qiymətləndirməklə və təşviq etməklə Azərbaycanda medianın demokratikləşməsinə Avropa Birliyinin dəstəyinin bir hissəsi olub.

Medianın monitorinqdən başqa “Efir məkanında dəyişiklik” layihəsi texnologiyadan istifadə etməklə ölkədə media sahibkarlığı ilə bağlı məlumat bazası yaratmaqla mediada şəffaflığın inkişafına da öz töhfəsini verəcək.

Media monitorinqi həm vətəndaşlarda, həm də jurnalistlərdə ölkədə xəbər yayımı haqqında geniş təvəvvür yaradacaq.

Beynəlxalq Mediaya Dəstək təşkilatı (IMS) silahlı münaqişələr, insanlar üçün təhlükəsizliyin olmaması və siyasi keçid dövründən əziyyət çəkən ölkələrin mediaları ilə işləyən qeyri hökumət təşkilatıdır. Dörd qitədə, IMS peşə bacarıqlarının gücləndirilməsinə, medianı və media nümayəndələrinin çətin şəraitdə fəaliyyət göstərə bilməsinin təmin olunmasına yardım edir.

*Əlavə məlumat üçün: Gülnarə Axundova, Beynəlxalq Mediaya Dəstək: ga@i-m-s.dk
Emin Hüseynov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ): info@irfs.org
Rasto Kuzel: Memo 98 kuzel@memo98.sk
Mələhət Nəsimova, Naxçıvan Demokratiya və QHT İnkişaf Resurs Mərkəzi
malahat.nasib@gmail.com*



Kontraktor tərəfindən icra olunan layihə

Bu layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir

Avropa Birliyi öz təcrübə və resurslarını, eyni zamanda müqədarlarını birləşdirməyə qərar vermiş 28 üzv dövlətdən təşkil olunub. 50 illik genişlənmə dövrü müddətində bu dövlətlər birlikdə sabitlik, demokratiya və davamlı inkişaf zonası yaradaraq eyni zamanda mədəni müxtəlifliyi, toleranlığı və fərdi azadlıqları da qoruyub saxlamışlar. Avropa Birliyi öz nailiyyət və dəyərlərini öz sərhədləri xaricində olan ölkələr və xalqlarla paylaşmaq ideyasına sadiqdir.